

Forma: W-8BEN-E (Iyul 2017) Xəzinədarlıq Departamenti Daxili Gəlir Xidməti (IRS)	Amerika Birləşmiş Ştatları üzrə Vergi Tutulma və Hesabatlılığı ilə bağlı Benefisiarın Statusuna dair Təsdiqnamə (Hüquqi şəxslər) ► Hüquqi şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. Fiziki şəxslər W-8BEN formasından istifadə etməlidirlər. ► Müvafiq bölmədəki istinaqlar Daxili Gəlir Məcəlləsinə əsaslanır. ► W-8BEN-E formasını və onun doldurulma qaydalarını bu linkdə əldə edin: https://www.irs.gov/forms-pubs/about-form-w-8ben-e ► Bu forma vergi agentinə və ya vergi ödəyicisinə təqdim olunmalıdır. IRS-ə göndərməyin.	OMB № 1545-1621
Form W-8BEN-E (February 2014) Department of the Treasury Internal Revenue Service (IRS)	Certificate of Status of Beneficial Owner for United States Tax Withholding and Reporting (Entities) ► For use by entities. Individuals must use Form W-8BEN. ► Section references are to the Internal Revenue Code. ► Information about Form W-8BEN-E and its separate instructions is at www.irs.gov/formw8bene . ► Give this form to the withholding agent or payer. Do not send to the IRS.	OMB № 1545-1621

Aşağıdakı hallarda bu formadan istifadə edilməməlidir: Do NOT use this form if:	Əvəzində istifadə edilməli forma: Instead, use Form:
<ul style="list-style-type: none"> ABŞ müəssisəsi və ya ABŞ vətəndaşı və ya rezidenti olduğunuz halda U.S. entity or U.S. citizen or resident 	W-9
<ul style="list-style-type: none"> Xarici fiziki şəxs olduğunuz halda A foreign individual 	W-8BEN (fiziki şəxs)
<ul style="list-style-type: none"> Gəlirin ABŞ daxilində ticarət və ya biznes fəaliyyəti (saziş üstünlüklərindən istifadə istisna olmaqla) ilə birbaşa bağlı olduğunu iddia edən xarici fiziki şəxs və ya müəssisə olduğunuz halda A foreign individual or entity claiming that income is effectively connected with the conduct of trade or business within the U.S. (unless claiming treaty benefits) 	W-8ECI
<ul style="list-style-type: none"> Xarici ortaqlıq, xarici sadə trast və ya xarici qrantor trast (saziş üstünlüklərindən istifadə istisna olmaqla) (istisna hallar üçün doldurma qaydalarına baxın) A foreign partnership, a foreign simple trust, or a foreign grantor trust (unless claiming treaty benefits) (see instructions for exceptions) 	W-8IMY
<ul style="list-style-type: none"> Gəlirin ABŞ-dakı fəaliyyətlə dolayısı ilə bağlı olduğunu və yaxud 115(2), 501(c), 892, 895 və ya 1443(b) maddələrinin tətbiqini iddia edən xarici hökumət, beynəlxalq təşkilat, xarici emitent mərkəzi bank, xarici vergidən azad təşkilat, xarici özəl fond, yaxud ABŞ hökuməti (fərdi xidmətlər istisna olmaqla) (doldurma qaydalarına baxın) A foreign government, international organization, foreign central bank of issue, foreign tax-exempt organization, foreign private foundation, or government of a U.S. possession claiming that income is effectively connected U.S. income or that is claiming the applicability of section(s) 115(2), 501(c), 892, 895, or 1443(b) (unless claiming treaty benefits) (see instructions) 	W-8ECI və ya W-8EXP
<ul style="list-style-type: none"> Vasitəçi qismində çıxış edən şəxs olduğunuz halda Any person acting as an intermediary 	W-8IMY

HİSSƏ 1 Benefisiarın müəyyən edilməsi	
PART I Identification of Beneficial Owner	
1. Benefisiar olan müəssisənin adı Name of organization that is the beneficial owner	2. Qeydiyyat alındığı və ya təsis olunduğu ölkə Country of incorporation or organization
3. Ödənişi qəbul edən şəffaf müəssisənin adı (müvafiqdirsə) Name of disregarded entity receiving the payment (if applicable)	
4. Fəsil 3 üzrə Status (müəssisənin növü) (Yalnız birini seçin) Chapter 3 Status (entity type) (Must check one box only):	
<input type="checkbox"/> Korporasiya Corporation	<input type="checkbox"/> Sadə trast Simple trust
<input type="checkbox"/> Şəffaf müəssisə Disregarded entity	<input type="checkbox"/> Emitent mərkəzi bank Central Bank of Issue
<input type="checkbox"/> Ortaqlıq	<input type="checkbox"/> Qrantor trast
<input type="checkbox"/> Vergidən azad müəssisə Tax-exempt organization	<input type="checkbox"/> Ömlak Estate
<input type="checkbox"/> Kompleks trast Complex trust	<input type="checkbox"/> Hökumət Government
<input type="checkbox"/> Özel fond	

Partnership	Grantor trust	Private foundation
Şəffaf müəssisə, ortaqlıq, sadə trust və ya qrantor trust seçdiyiniz halda, adı çəkilən müəssisə sazişin üstünlüklərindən faydalanmaq istəyən hibrid müəssisədirsə, Hissə 3-ü doldurun.		
<input type="checkbox"/> Bəli <input type="checkbox"/> Xeyr		
If you entered disregarded entity, partnership, simple trust, or grantor trust above, is the entity a hybrid making a treaty claim? If "Yes" complete Part III. <input type="checkbox"/> Yes <input type="checkbox"/> No		

5.Fəsil 4 üzrə Status (FATCA statusu) (Başqa hal nəzərdə tutulmayıbsa, yalnız birini seçin). (Ətraflı məlumat üçün doldurma qaydalarına baxın və müəssisənin müvafiq statusu üçün aşağıdakı təsdiqnaməni doldurun).

- | | |
|--|--|
| <p><input type="checkbox"/> İştirakçı olmayan maliyyə institutu (məhdud FFI və ya Qeydiyyatdan keçmiş Şərti Əməl Edən FFI və ya İştirakçı FFI-dən başqa, İGA-ya əsasən hesabat verməli olan FFI-lər daxil olmaqla). Nonparticipating FFI (including a limited FFI or an FFI related to a Reporting IGA FFI other than a registered deemed-compliant FFI or participating FFI).</p> <p><input type="checkbox"/> İştirakçı FFI</p> <p>Participating FFI.</p> <p><input type="checkbox"/> Model 1 əsasında Hesabat Verən FFI</p> <p>Reporting Model 1 FFI.</p> <p><input type="checkbox"/> Model 2 əsasında Hesabat Verən FFI</p> <p>Reporting Model 2 FFI.</p> <p><input type="checkbox"/> Qeydiyyatdan Keçmiş Şərti Əməl edən FFI (GIIN əldə etməmiş Model 1 əsasında Hesabat Verən FFI və ya Himayə Olunan FFI istisna olmaqla)</p> <p>Registered deemed-compliant FFI (other than a reporting Model 1 FFI or sponsored FFI that has not obtained a GIIN).</p> <p><input type="checkbox"/> GIIN əldə etməyən Himayə Olunan FFI. Hissə 4-ü doldurun.</p> <p>Sponsored FFI that has not obtained a GIIN. Complete Part IV.</p> <p><input type="checkbox"/> Sənədləşdirilmiş Şərti Əməl Edən, qeydiyyatdan keçməyən yerli bank. Hissə 5-i doldurun.</p> <p>Certified deemed-compliant nonregistering local bank. Complete Part V.</p> <p><input type="checkbox"/> Yalnız az dəyərli hesablara malik Şərti Əməl Edən FFI. Hissə 6-nı doldurun.</p> <p>Certified deemed-compliant FFI with only low-value accounts. Complete Part VI.</p> <p><input type="checkbox"/> Sənədləşdirilmiş Şərti Əməl Edən, Himayə olunan qapalı investisiya qurumu. Hissə 7-ni doldurun.</p> <p>Certified deemed-compliant sponsored, closely held investment vehicle. Complete Part VII.</p> <p><input type="checkbox"/> Sənədləşdirilmiş Şərti Əməl edən məhdud müddətli borc investisiya müəssisəsi. Hissə 8-i doldurun.</p> <p>Certified deemed-compliant limited life debt investment entity. Complete Part VIII.</p> <p><input type="checkbox"/> Sənədləşdirilmiş Şərti Əməl edən investisiya məsləhətçiləri və investisiya menecerləri. Hissə 9-u doldurun.</p> <p>Certified deemed-compliant investment advisors and investment managers. Complete Part IX.</p> <p><input type="checkbox"/> Təsisçisi sənədləşdirilmiş FFI. Hissə 10-u doldurun.</p> <p>Owner-documented FFI. Complete Part X.</p> <p><input type="checkbox"/> Məhdudlaşdırılmış distribyutor. Hissə 11-i doldurun.</p> <p>Restricted distributor. Complete Part XI.</p> | <p><input type="checkbox"/> İGA-ya əsasən hesabat verməyən FFI (Model 2 üzrə İGA-ya uyğun olaraq qeydiyyatdan keçmiş Şərti Əməl Edən FFI hesab olunan FFI daxil olmaqla). Hissə 12-ni doldurun.</p> <p>Nonreporting IGA FFI (including an FFI treated as a registered deemed-compliant FFI under an applicable Model 2 IGA). Complete Part XII.</p> <p><input type="checkbox"/> Xarici hökumət, ABŞ hökuməti və ya xarici emitent mərkəzi bank. Hissə 13-ü doldurun.</p> <p>Foreign government, government of a U.S. possession, or foreign central bank of issue. Complete Part XIII.</p> <p><input type="checkbox"/> Beynəlxalq təşkilat. Hissə 14-ü doldurun.</p> <p>International organization. Complete Part XIV.</p> <p><input type="checkbox"/> İmtiyazlı pensiya fondları. Hissə 15-i doldurun.</p> <p>Exempt retirement plans. Complete Part XV.</p> <p><input type="checkbox"/> İmtiyazlı Benefisiarın tam mülkiyyətində olan müəssisə. Hissə 16-nı doldurun.</p> <p>Entity wholly owned by exempt beneficial owners. Complete Part XVI.</p> <p><input type="checkbox"/> Ərazi üzrə maliyyə təşkilatı. Hissə 17-ni doldurun.</p> <p>Territory financial institution. Complete Part XVII.</p> <p><input type="checkbox"/> Qeyri-maliyyə qrupu müəssisəsi. Hissə 18-i doldurun.</p> <p>Nonfinancial group entity. Complete Part XVIII.</p> <p><input type="checkbox"/> Azad olunan "start-up" şirkəti. Hissə 19-u doldurun.</p> <p>Excepted nonfinancial start-up company. Complete Part XIX.</p> <p><input type="checkbox"/> Ləğv edilmiş və ya müflisləşmə ilə bağlı azad olunan qeyri-maliyyə təşkilatı. Hissə 20-ni doldurun.</p> <p>Excepted nonfinancial entity in liquidation or bankruptcy. Complete Part XX.</p> <p><input type="checkbox"/> 501(c) maddəsində nəzərdə tutulan təşkilat. Hissə 21-i doldurun.</p> <p>501(c) organization. Complete Part XXI.</p> <p><input type="checkbox"/> Qeyri-kommersiya təşkilatı. Hissə 22-ni doldurun.</p> <p>Nonprofit organization. Complete Part XXII.</p> <p><input type="checkbox"/> Birja səhmlili NFFE və ya açıq Birja səhmlili müəssisənin NFFE törəmə müəssisəsi. Hissə 23-ü doldurun.</p> <p>Publicly traded NFFE or NFFE affiliate of a publicly traded corporation. Complete Part XXIII.</p> <p><input type="checkbox"/> Ərazi üzrə azad olunan NFFE. Hissə 24-ü doldurun.</p> <p>Excepted territory NFFE. Complete Part XXIV.</p> <p><input type="checkbox"/> Aktiv NFFE. Hissə 25-i doldurun.</p> <p>Active NFFE. Complete Part XXV.</p> <p><input type="checkbox"/> Passiv NFFE. Hissə 26-nı doldurun.</p> <p>Passive NFFE. Complete Part XXVI.</p> |
|--|--|

- Azad olunan qarşılıqlı asıl FFI. Hissə 27-ni doldurun.
Excepted inter-affiliate FFI. Complete Part XXVII.
- Birbaşa hesabat verən NFFE.
Direct reporting NFFE.
- Himayə olunan birbaşa hesabat verən NFFE. Hissə 28-i doldurun.
Sponsored direct reporting NFFE. Complete Part XXVIII.

6. Daimi yaşayış ünvanı (küçə, mənzilin nömrəsi, yaxud kənd yerinə poçtun çatdırılma məntəqəsi). Abunə qutusunda və ya vasitəçi ünvandan istifadə etməyin (hüquqi ünvandan başqa).

Permanent residence address (street, apt. or suite no., or rural route). **Do not use a P.O. box or in-care-of address** (other than a registered address).

Şəhər, ştat və ya əyalət. Müvafiq olduqda, poçt kodunu daxil edin.
City or town, state or province. Include postal code where appropriate.

Ölkə
Country

7. Poçt ünvanı (yuxarıda qeyd ediləndən fərqlənsə)

Mailing address (if different from above)

Şəhər, ştat və ya əyalət. Müvafiq olduqda, poçt kodunu daxil edin.
City or town, state or province. Include postal code where appropriate.

Ölkə
Country

8. Tələb olunduğu halda, ABŞ vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)
U.S. taxpayer identification number (TIN), if required

9a GİİN
GIIN

b Xarici VÖEN
Foreign TIN

10. İstinad nömrəsi(ləri) (doldurulma qaydalarına baxın)
Reference number(s) (see instructions)

Qeyd. Formanın digər hissələrini doldurmağınız və Hissə 29-u imzalamağınız xahiş olunur.

Note. Please complete remainder of the form including signing the form in Part XXIX.

HİSSƏ 2 Şəffaf Müəssisə və ya Ödənişi Qəbul Edən Filial. (Yalnız şəffaf müəssisə və ya FFI-nin qeydiyyat ölkəsindən başqa digər ölkədəki filialı olduğunuz halda doldurun.)

Part II Disregarded Entity or Branch Receiving Payment. (Complete only if disregarded entity or branch of an FFI in a country other than the FFI's country of residence.)

11 Şəffaf müəssisənin və ya ödənişi qəbul edən filialın Fəsil 4 üzrə statusu (FATCA statusu)

Chapter 4 Status (FATCA status) of disregarded entity or branch receiving payment

- Məhdud Filial.
Limited Branch.
- İştirakçı FFI.
Participating FFI.
- Model 1 əsasında Hesabat verən FFI.
Reporting Model 1 FFI.
- Model 2 əsasında Hesabat verən FFI.
Reporting Model 2 FFI.
- ABŞ Filialı.
U.S. Branch.

12 Şəffaf müəssisənin və ya filialın ünvanı (küçə, mənzilin nömrəsi, yaxud kənd yerinə poçtun çatdırılma məntəqəsi). Abunə qutusunda və ya vasitəçi ünvandan istifadə etməyin (hüquqi ünvandan başqa).

Address of disregarded entity or branch (street, apt. or suite no., or rural route). Do not use a P.O. box or in-care-of address (other than a registered address).

Şəhər, ştat və ya əyalət. Poçt indeksi.

City or town, state or province. Include postal code where appropriate.

Ölkə
Country

13 GIIN (əgər varsa)

HİSSƏ 3 İkiqat Vergiqoymanın Aradan Qaldırılmasına dair Saziş üzrə Üstünlüklərdən İstifadə üçün Müraciət(müvafiq olduqda).
(Yalnız Fəsil 3-ün məqsədləri üçün)

Part III Claim of Tax Treaty Benefits (if applicable). (For chapter 3 purposes only)

14 Mən təsdiq edirəm ki (uyğun olanların hamısını seçin):

- a Benefisiar, ABŞ ilə [] arasında olan İkiqat Vergiqoymanın Aradan Qaldırılmasına dair Sazişə uyğun olaraq, bu dövlətin rezidentidir.
The beneficial owner is a resident of [] within the meaning of the income tax treaty between the United States and that country.
- b Benefisiar saziş üzrə imtiyazların iddia edildiyi gəlir növü (növləri) əldə edir və müvafiq olduğu halda, belə imtiyazlarla bağlı məhdudiyətlər haqqında saziş müddəasının tələblərinə cavab verir (doldurma qaydalarına baxın).
The beneficial owner derives the item (or items) of income for which the treaty benefits are claimed, and, if applicable, meets the requirements of the treaty provision dealing with limitation on benefits (see instructions).
- c Benefisiar xarici müəssisədən əldə olunmuş dividendlər və ya ABŞ-da ticarətdən və ya xarici müəssisənin sahibkarlıq fəaliyyətindən əldə edilən faizlərlə bağlı sazişin imtiyazlarının tətbiqini tələb edir və müvafiq rezidentlik statusu tələbinə cavab verir (doldurma qaydalarına baxın).
The beneficial owner is claiming treaty benefits for dividends received from a foreign corporation or interest from a U.S. trade or business of a foreign corporation and meets qualified resident status (see instructions).

15 **Xüsusi dərəcələr və şərtlər** (müvafiq olduqda, doldurulma qaydalarına baxın): Benefisiar, [] (gəlirin növünü göstərin) üzrə 14a bənddə müəyyən edilmiş Sazişin [] maddəsinin müddələrinin tətbiqi ilə əlaqədar olaraq ödəmə mənbəyində verginin []% dərəcə ilə tutulmasını tələb edir.

Benefisiar tərəfindən Sazişin müvafiq maddəsinin şərtlərinin yerinə yetirilməsini əsaslandırın []

HİSSƏ 4 GIIN əldə etməmiş Himayə Olunan FFI

Part IV Sponsored FFI That Has Not Obtained a GIIN

16 Himayə edən müəssisənin adı: []

Name of sponsoring entity: []

17 **Müvafiq bəndi seçin.**

Check whichever box applies.

- Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş müəssisə:
I certify that the entity identified in Part I:
- Yalnız investisiya müəssisəsi olduğu üçün FFI-dir;
Is an FFI solely because it is an investment entity;
 - Səlahiyyətli Vasitəçi (QI), ödəmə mənbəyində vergi tutan ortaqlıq (WP) və ya ödəmə mənbəyində vergi tutan trust (WT) deyil; **və**
Is not a QI, WP, or WT; **and**
 - Yuxarıda müəyyən edilmiş müəssisə üçün himayə edən şəxs qismində çıxış etmək üçün razılışmışdır.
Has agreed with the entity identified above (that is not a nonparticipating FFI) to act as the sponsoring entity for this entity.
- Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş müəssisə:
I certify that the entity identified in Part I:
- 957(a) maddəsində nəzərdə tutulan qaydada nəzarət edilən xarici korporasiyadır;
Is a controlled foreign corporation as defined in section 957(a);
 - QI, WP və ya WT deyil;
Is not a QI, WP, or WT;
 - Yuxarıda müəyyən edilmiş və bu müəssisə üçün himayə edən müəssisə qismində çıxış edən ABŞ maliyyə institutunun birbaşa və ya dolayısı ilə tam sahibliyindədir: **və**
Is wholly owned, directly or indirectly, by the U.S. financial institution identified above that agrees to act as the sponsoring entity for this entity; **and**
 - Himayə edən müəssisə (yuxarıda müəyyən olunan) ilə ümumi elektron hesab sistemində malikdir ki, bu da müəssisənin bütün hesab sahiblərini və ödəniş alan tərəflərini müəyyən etmək, eləcə də müştərinin eyniləşdirmə nömrəsi, müştəri sənədləri, hesab qalığı və hesab sahiblərinə və ya ödəniş alan tərəflərə edilən bütün ödənişlər daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtlə müəssisə tərəfindən saxlanılan bütün hesab və müştəri məlumatlarına çıxış əldə etmək üçün himayə edən müəssisəyə imkan yaradır.

Shares a common electronic account system with the sponsoring entity (identified above) that enables the sponsoring entity to identify all account holders and payees of the entity and to access all account and customer information maintained by the entity including, but not limited to, customer identification information, customer documentation, account balance, and all payments made to account holders or payees.

HİSSƏ 5 Sənədləşdirilmiş Şərti Əməl Edən, Qeydiyyatdan Keçməyən Yerli Bank**Part V Certified Deemed Compliant Nonregistering Local Bank**

18 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş FFI:
I certify that the FFI identified in Part I:

- Qeydiyyatdan keçdiyi və ya təsis olunduğu ölkədə bank və ya kredit ittifaqı (və ya mənfəətsiz fəaliyyət göstərən oxşar kooperativ kredit təşkilatı) kimi fəaliyyət göstərir və ya lisenziyası vardır;
Operates and is licensed solely as a bank or credit union (or similar cooperative credit organization operated without profit) in its country of incorporation or organization;
- Əsasən hər hansı bank üçün belə bankla əlaqəsi olmayan pərəkəndə müştərilərdən, kredit ittifaqı və ya oxşar kooperativ kredit təşkilatı halında isə onun üzvlərindən (bu şərtlə ki, heç bir üzv belə kredit ittifaqı və ya kooperativ kredit təşkilatında beş faizdən artıq iştirak payına olmasın) depozitlərin qəbul edilməsi və belə müştərilərə, üzvlərə kreditlərin verilməsi fəaliyyəti ilə məşğul olur;
Engages primarily in the business of receiving deposits from and making loans to, with respect to a bank, retail customers unrelated to such bank and, with respect to a credit union or similar cooperative credit organization, members, provided that no member has a greater than five percent interest in such credit union or cooperative credit organization;
- Təsis olunduğu ölkədən kənarında hesab sahiblərini cəlb etmir;
Does not solicit account holders outside its country of organization;
- Belə ölkədən kənarında daimi fəaliyyət yeri yoxdur (daimi fəaliyyət yeri anlayışı geniş ictimaiyyətə məlum olmayan və FFI-nin yalnız yardımçı inzibati funksiyaların yerinə yetirilməsi üçün istifadə olunan yeridəhətə etmir);
Has no fixed place of business outside such country (for this purpose, a fixed place of business does not include a location that is not advertised to the public and from which the FFI performs solely administrative support functions);
- Balansdakı aktivlərin dəyəri 175 milyon ABŞ dollarından artıq deyil və geniş törəmə müəssisəsi qrupun üzvü olduğu halda qrupun konsolidə edilmiş və ya birləşdirilmiş balans hesabatlarındakı cəmi aktivlərin dəyəri 500 milyon ABŞ dollarından artıq deyil; **və**
Has no fixed place of business outside such country (for this purpose, a fixed place of business does not include a location that is not advertised to the public and from which the FFI performs solely administrative support functions); **and**
Has no more than \$175 million in assets on its balance sheet and, if it is a member of an expanded affiliated group, the group has no more than \$500 million in total assets on its consolidated or combined balance sheets; **and**
- Eyni ölkədə Hissə 1-də müəyyən edilən FFI kimi qeydiyyata alınmış və ya təsis olunmuş, eləcə də Hissə 5-in tələblərinə cavab verən xarici maliyyə institutundan başqa, geniş törəmə müəssisəsi qrupda xarici maliyyə institutu olan üzvü yoxdur.
Does not have any member of its expanded affiliated group that is a foreign financial institution, other than a foreign financial institution that is incorporated or organized in the same country as the FFI identified in Part I and that meets the requirements set forth in this Part V.

HİSSƏ 6 Yalnız Az Dəyərli Hesablara Malik Sənədləşdirilmiş Şərti Əməl Edən FFI**Part VI Certified Deemed-Compliant FFI with Only Low-Value Accounts**

19 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş FFI:
I certify that the FFI identified in Part I:

- Əsas fəaliyyət sahəsi kimi qiymətli kağızlar, ortaqlıqda iştirak payları, birja əməliyyatları, əmtəə, şərti əsas məbləğə əsaslanan müqavilələr, sığorta və ya annuitet müqavilələri və yaxud hər hansı belə qiymətli kağız, ortaqlıqdakı iştirak payı, birja əməliyyatı, şərti əsas məbləğə əsaslanan müqavilə, sığorta və ya annuitet müqaviləsi üzrə hüquq ilə bağlı investisiya, təkrar investisiya və ya alqı-satqı fəaliyyəti ilə məşğul olmur;
Is not engaged primarily in the business of investing, reinvesting, or trading in securities, partnership interests, commodities, notional principal contracts, insurance or annuity contracts, or any interest (including a futures or forward contract or option) in such security, partnership interest, commodity, notional principal contract, insurance contract or annuity contract;
- FFI və ya onun geniş törəmə müəssisəsi qrupunun hər hansı üzvünün (varsa) maliyyə hesabı üzrə qalıq və ya dəyəri 50,000 ABŞ dollarından artıq deyil (hesabın ümumiləşdirilməsinə dair müvafiq qaydaları tətbiq etmək şərti ilə); **və**
No financial account maintained by the FFI or any member of its expanded affiliated group, if any, has a balance or value in excess of \$50,000 (as determined after applying applicable account aggregation rules); **and**
- Nə FFI-nin, nə də bütövlükdə FFI-nin geniş törəmə müəssisəsi qrupunun (varsa) ən son hesabat ilinin sonuna balans hesabatında aktivlərinin dəyəri 50 milyon ABŞ dollarından artıq deyil.
Neither the FFI nor the entire expanded affiliated group, if any, of the FFI, have more than \$50 million in assets on its consolidated or combined balance sheet as of the end of its most recent accounting year.

HİSSƏ 7 Sənədləşdirilmiş Şərti Əməl Edən, Himayə Olunan Qapalı Investisiya Qurumu**Part VII Certified Deemed-Compliant Sponsored, Closely Held Investment Vehicle**

20 Himayə edən müəssisənin adı: _____

Name of sponsoring entity: _____

21 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş müəssisə:
I certify that the entity identified in Part I:

- Yalnız 1.1471-5(e)(4) bəndində qeyd olunmuş investisiya müəssisəsi olduğu üçün FFI-dir;
Is an FFI solely because it is an investment entity described in §1.1471-5(e)(4);
- QI, WP və ya WT deyil;
Is not a QI, WP, or WT;
- İştirakçı FFI qismində müəssisənin adından bütün yoxlama, vergitutma və hesabat ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üzrə qeyd olunan himayə edən müəssisə ilə müqabilə münasibətlərindədir; **və**

Has a contractual relationship with the above identified sponsoring entity that agrees to fulfill all due diligence, withholding, and reporting responsibilities of a participating FFI on behalf of this entity; **and**

- 20 və ya daha az fiziki şəxs müəssisədə bütün borc və ya pay qiymətli kağızlarına sahibdirlər (ABŞ maliyyə institutlarının, iştirakçı FFI-nin, qeydiyyatdan keçmiş şərti əməl edən FFI-in və sənədləşdirilmiş şərti əməl edən FFI-in sahib olduğu borc qiymətli kağızları və müəssisə FFI-də bütün iştirak payına sahib olarsa və özü himayədə olan FFI olan və FFI-də 100% paya malik olan müəssisənin paylarını nəzərə almadan).
Twenty or fewer individuals own all of the debt and equity interests in the entity (disregarding debt interests owned by U.S. financial institutions, participating FFIs, registered deemed-compliant FFIs, and certified deemed-compliant FFIs and equity interests owned by an entity if that entity owns 100 percent of the equity interests in the FFI and is itself a sponsored FFI).

HİSSƏ 8 Sənədləşdirilmiş Şərti Əməl Edən Məhdud Müddətli Borc Investisiya Müəssisəsi**Part VIII Certified Deemed-Compliant Limited Life Debt Investment Entity**

22 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş müəssisə:
I certify that the entity identified in Part I:

- 17 yanvar 2013-cü il tarixinə qədər mövcud idi;
Was in existence as of January 17, 2013;
- Səhm sahibləri ilə səhm emitenti arasındakı müqaviləyə və ya digər buna bənzər razılışmaya müvafiq olaraq, 17 yanvar 2013-cü il tarixinə qədər və ya bu tarixdə borc və ya pay qiymətli kağızlarını emissiya etmişdir; **və**
Issued all classes of its debt or equity interests to investors on or before January 17, 2013, pursuant to a trust indenture or similar agreement; **and**
- Məhdud müddətli borc investisiyası müəssisəsi ilə bağlı tələblərə (məsələn, aktivlərə və 1.1471-5(f)(2)(iv) maddə üzə digər tələblərə dair məhdudyyətlər) cavab verdiyi üçün sənədləşdirilmiş şərti əməl edən statusa malikdir.
Is certified deemed-compliant because it satisfies the requirements to be treated as a limited life debt investment entity (such as the restrictions with respect to its assets and other requirements under § 1.1471-5(f)(2)(iv)).

HİSSƏ 9 Sənədləşdirilmiş Şərti Əməl Edən Investisiya Məsləhətçiləri və Investisiya Menecərləri**Part IX Certified Deemed-Compliant Investment Advisors and Investment Managers**

23 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş müəssisə:
I certify that the entity identified in Part I:

- Yalnız 1.1471-5(e)(4)(i)(A) maddədə təsvir edilən investisiya müəssisəsi olduğu üçün maliyyə institutudur; **və**
Is a financial institution solely because it is an investment entity described in §1.1471-5(e)(4)(i)(A); **and**
- Maliyyə hesablarına xidmət etmir.
Does not maintain financial accounts.

HİSSƏ 10 Sahibi Sənədləşdirilmiş FFI**Part X Owner-Documented FFI**

Qeyd. Bu status yalnız o halda şamil olunur ki, hazırkı formanın təqdim olunduğu ABŞ maliyyə institutu və ya iştirakçı FFI müvafiq FFI-ni sahibi sənədləşdirilmiş FFI hesab etsin (hüququn əldə edilməsinə dair tələblər üçün doldurulma qaydalarına baxın). Bundan əlavə, FFI aşağıdakı məlumatları təsdiqləməlidir.

Note. This status only applies if the U.S. financial institution or participating FFI to which this form is given has agreed that it will treat the FFI as an owner-documented FFI (see instructions for eligibility requirements). In addition, the FFI must make the certifications below.

24a (Bütün sahibi sənədləşdirilmiş FFI-lər bu bəndi seçməlidirlər) Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş FFI:
(All owner-documented FFIs check here) I certify that the FFI identified in Part I:

- Vasitəçi kimi fəaliyyət göstərmir;
Does not act as an intermediary;
- Adi bank əməliyyatları və ya oxşar fəaliyyət zamanı depozit qəbul etmir;
Does not accept deposits in the ordinary course of a banking or similar business;
- Digərlərinin adından malik olduğu maliyyə aktivləri onun sahibkarlıq fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmir;
Does not hold, as a substantial portion of its business, financial assets for the account of others;
- Emitent və ya maliyyə hesabı ilə bağlı ödənişlər edən və ya etmək etmək öhdəliyi daşıyan sığorta şirkəti (və ya sığorta şirkətinin holdinq şirkəti) deyil;
Is not an insurance company (or the holding company of an insurance company) that issues or is obligated to make payments with respect to a financial account;
- Adi bank əməliyyatları və ya oxşar fəaliyyət zamanı depozit qəbul edən, sahibkarlıq fəaliyyətinin əhəmiyyətli hissəsi kimi digərlərinin adından maliyyə aktivlərinə sahib olan, yaxud emitent və ya maliyyə hesabı ilə bağlı ödənişlər edən və ya etmək öhdəliyi daşıyan sığorta şirkəti (sığorta şirkətinin holdinqi) olan müəssisəyə məxsus deyil və ya belə müəssisələr ilə birgə eyni geniş qrupa daxil deyil; **və**
Is not owned by or in an expanded affiliated group with an entity that accepts deposits in the ordinary course of a banking or similar business, holds, as a substantial portion of its business, financial assets for the account of others, or is an insurance company (or the holding company of an insurance company) that issues or is obligated to make payments with respect to a financial account; **and**
- Hər hansı iştirakçı olmayan FFI hesabına xidmət göstərmir.
Does not maintain a financial account for any nonparticipating FFI.

24b və ya 24c bəndlərindən uyğun olanı seçin.

Check box 24b or 24c, whichever applies.

- b** Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş FFI:
I certify that the FFI identified in Part I:
- FFI sahibinə dair aşağıdakı məlumatları əks etdirən hesabatı təqdim etmişdir və ya təqdim edəcək:
Has provided, or will provide, an FFI owner reporting statement that contains:
 - Sahibi sənədləşdirilmiş FFI-də birbaşa və ya dolayısı ilə iştirak payına sahib olan hər bir fiziki şəxsin və Müəyyən Olunmuş ABŞ Şəxsinin adı, ünvanı, VÖEN-i (varsa), 4-cü fəsil üzrə üzrə statusu və təqdim etdiyi sənədlərin növü (tələb olunduğu halda) (Müəyyən Olunmuş ABŞ Şəxslərindən başqa digər bütün müəssisələri nəzərdən keçirmək);
The name, address, TIN (if any), chapter 4 status, and type of documentation provided (if required) of every individual and specified U.S. person that owns a direct or indirect equity interest in the owner-documented FFI (looking through all entities other than specified U.S. persons);
 - Sahibi sənədləşdirilmiş FFI-də 50,000 ABŞ dollarından artıq məbləğdə maliyyə hesabı təşkil edən borc qiymətli kağızlarına (birbaşa və ya dolayısı ilə ödənişi qəbul edən tərəfə, yaxud ödənişi qəbul edən tərəfin borc sahibində birbaşa və dolayısı iştirak payına sahib olan müəssisənin borc faizlərindən ibarət hər hansı dolayısı borc faizi daxil olmaqla) sahib olan (iştirakçı FFI-in, qeydiyyatdan keçmiş şərti əməl edən FFI-in, sənədləşdirilmiş şərti əməl edən FFI-nin, azad olunan NFFE-in, imtiyazlı benefisiarların və ya Müəyyən Olunmuş ABŞ Şəxslərindən başqa digər ABŞ şəxslərinin sahib olduğu bütün belə borc qiymətli kağızları nəzərə alınmadan) hər hansı fiziki şəxsin və Müəyyən Olunmuş ABŞ Şəxsinin adı, ünvanı, VÖEN (varsa), fəsil 4 üzrə statusu və təqdim etdiyi sənədlərin növü (tələb olunduğu halda); və
The name, address, TIN (if any), chapter 4 status, and type of documentation provided (if required) of every individual and specified U.S. person that owns a debt interest in the owner-documented FFI (including any indirect debt interest, which includes debt interests in any entity that directly or indirectly owns the payee or any direct or indirect equity interest in a debt holder of the payee) that constitutes a financial account in excess of \$50,000 (disregarding all such debt interests owned by participating FFIs, registered deemed-compliant FFIs, certified deemed-compliant FFIs, excepted NFFEs, exempt beneficial owners, or U.S. persons other than specified U.S. persons); **and**
 - Müəssisə ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün vergi agentinin tələb etdiyi hər hansı əlavə məlumat.
Any additional information the withholding agent requests in order to fulfill its obligations with respect to the entity.
- c** Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş FFI Birləşmiş Ştatlarda yerləşən auditor şirkətinin və ya hüquqi nümayəndənin ödəniş tarixindən etibarən dörd il ərzində imzalanmış və belə şirkət və ya nümayəndə tərəfindən FFI-nin 1.1471-3(d)(6)(iv)(A)(2) sayılı bənddə nəzərdə tutulmuş bütün sahibləri və borc sahibləri ilə bağlı həmin FFI-nin sənədlərinin yoxlanıldığına, eləcə də FFI-nin sahibi sənədləşdirilmiş FFI olmaq üçün bütün tələblərə cavab verdiyinə dair audit məktubunu təqdim etmişdir və ya təqdim edəcək. Həmçinin, Hissə 1-də nəzərdə tutulan FFI Müəyyən Olunmuş ABŞ Şəxsləri olan sahiblərinin FFI sahibinə dair məlumatları əks etdirən hesabatını və W-9 formasını (formalarını) vergidən azadolma sənədləri ilə birgə təqdim etmişdir və ya təqdim edəcək.
- I certify that the FFI identified in Part I has provided, or will provide, an auditor's letter, signed within four years of the date of payment, from an independent accounting firm or legal representative with a location in the United States stating that the firm or representative has reviewed the FFI's documentation with respect to all of its owners and debt holders identified in §1.1471-3(d)(6)(iv)(A)(2), and that the FFI meets all the requirements to be an owner-documented FFI. The FFI identified in Part I has also provided, or will provide, an FFI owner reporting statement of its owners that are specified U.S. persons and Form(s) W-9, with applicable waivers.

Müvafiq olduğu halda 24d bəndini seçin.

Check box 24d if applicable.

- d** Mən təsdiq edirəm ki, 1-ci sətirdə nəzərdə tutulan müəssisə şərti benefisiarı və ya müəyyən edilməmiş benefisiarlardan ibarət təyin olunmuş qrupu olmayan trustdır.
I certify that the entity identified in line 1 is a trust that does not have any contingent beneficiaries or designated classes with unidentified beneficiaries.

HİSSƏ 11 Məhdudlaşdırılmış Distribyutor

Part XI Restricted Distributor

- 25a** (Məhdudlaşdırılmış distribyutorlar bu bəndi seçməlidirlər) Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən edilmiş müəssisə:
(All restricted distributors check here) I certify that the entity identified in Part I:
- Bu formanın aid olduğu məhdudlaşdırılmış fondun borc və ya investisiya qiymətli kağızları ilə bağlı distribyutor kimi fəaliyyət göstərir;
Operates as a distributor with respect to debt or equity interests of the restricted fund with respect to which this form is furnished;
 - Bir-bir ilə əlaqəli olmayan ən azı 30 müştəriyə investisiya xidmətləri göstərir və müştərilərinin yarıdan az hissəsi bir-biri ilə əlaqəli tərəflərdir;
Provides investment services to at least 30 customers unrelated to each other and less than half of its customers are related to each other;
 - Təsis edildiyi ölkənin (FATF tövsiyələrinə əməl edən yurisdiksiya) çirklə pulların yuyulması (ÇPY) ilə mübarizə qaydalarına əsasən ÇPY ilə bağlı bütün yoxlama prosedurlarını həyata keçirməlidir;
Is required to perform AML due diligence procedures under the anti-money laundering laws of its country of organization (which is an FATF-compliant jurisdiction);
 - Yalnız qeydiyyatdan keçdiyi və ya təsis olunduğu ölkədə fəaliyyət göstərir, həmin ölkədən kənar daimi fəaliyyət yeri yoxdur və əgər müvafiqdirsə qeydiyyatdan keçdiyi və ya təsis olunduğu ölkə geniş törəmə müəssisəli qrupun bütün üzvlərinin (varsa) müvafiq ölkəsi ilə eynidir;
Operates solely in its country of incorporation or organization, has no fixed place of business outside of that country, and has the same country of incorporation or organization as all members of its affiliated group, if any;
 - Qeydiyyatdan keçdiyi və ya təsis olunduğu ölkədən kənar müştərilər cəlb etmir;
Does not solicit customers outside its country of incorporation or organization;
 - İdarəçiliyində olan ümumi aktivlərinin dəyəri 175 milyon dollardan çox deyil və gəlir hesabatında ən son hesabat ili üçün ümumi gəliri 7 milyon ABŞ dollarından çox deyil;

- Has no more than \$175 million in total assets under management and no more than \$7 million in gross revenue on its income statement for the most recent accounting year;
- İdarəçiliyində olan ümumi aktivlərinin dəyəri 500 milyon ABŞ dollarından və ya ən son hesabat ili üçün birləşdirilmiş və ya konsolidə edilmiş gəlir hesabatında ümumi gəliri 20 milyon ABŞ dollarından çox olan geniş törəmə müəssisəli qrupun üzvü deyil; **və**
Is not a member of an expanded affiliated group that has more than \$500 million in total assets under management or more than \$20 million in gross revenue for its most recent accounting year on a combined or consolidated income statement; **and**
 - Məhdudlaşdırılmış fondun hər hansı borc və ya investisiya qiymətli kağızlarını müəyyən edilmiş ABŞ şəxslərinə, bir və ya bir neçə əsas ABŞ şəxsinin əhəmiyyətli payı olan passiv NFFE-lərə və ya iştirakçı olmayan FFI-lərə paylamır.
Does not distribute any debt or securities of the restricted fund to specified U.S. persons, passive NFFEs with one or more substantial U.S. owners, or nonparticipating FFIs.

25b və ya 25c bəndlərindən uyğun olanı seçin.

Check box 25b or 25c, whichever applies.

Bundan əlavə, mən təsdiq edirəm ki, borc öhdəliklərinin və ya bu formanın aid olduğu məhdudlaşdırılmış fondada iştirak paylarının 31 dekabr 2011-ci il tarixindən sonrakı istənilən satışı ilə əlaqədar Hissə 1-də müəyyən olunmuş müəssisə:

I further certify that with respect to all sales of debt or equity interests in the restricted fund with respect to which this form is furnished that are made after December 31, 2011, the entity identified in Part I:

- b** Borc öhdəliklərinin və qiymətli kağızların ABŞ müəssisələrinə və ABŞ rezidenti olan fiziki şəxslərə satışını ümumiyyətlə qadağan edən müqaviləsi üzrə öhdəliklərə malik olmuşdur, hazırda isə borc öhdəliklərinin və qiymətli kağızların hər hansı Müəyyən Olunmuş ABŞ Şəxsinə, bir və ya bir neçə əsas ABŞ şəxsinin əhəmiyyətli payı olan passiv NFFE-yə və ya iştirakçı olmayan FFI-lərə satışını qadağan edən müqaviləsi üzrə öhdəliklərə malikdir.
Has been bound by a distribution agreement that contained a general prohibition on the sale of debt or securities to U.S. entities and U.S. resident individuals and is currently bound by a distribution agreement that contains a prohibition of the sale of debt or securities to any specified U.S. person, passive NFFE with one or more substantial U.S. owners, or nonparticipating FFI.
- c** Hazırda borc öhdəliklərinin və qiymətli kağızların hər hansı müəyyən edilmiş ABŞ şəxsinə, bir və ya bir neçə əsas ABŞ sahibi olan passiv NFFE-yə və ya iştirakçı olmayan FFI-lərə satışını qadağan edən müqavilə üzrə öhdəliklərə malikdir və belə məhdudliyyətin müvafiq müqaviləyə daxil edilməsindən əvvəl həyata keçirilmiş bütün satışlar üçün belə satışla bağlı hər bir hesabı 1.1471-4(c) bəndində nəzərdə tutulmuş mövcud hesab prosedurlarına uyğun olaraq yoxlamışdır və Müəyyən Olunmuş ABŞ şəxsinə, bir və ya bir neçə əsas ABŞ şəxsinin əhəmiyyətli payı olan passiv NFFE-yə və ya iştirakçı olmayan FFI-lərə satılmış qiymətli kağızları geri almış və ya iştirakçı FFI və ya Model 1 əsasında hesabat verən FFI olan distribyutora ödəmişdir və ya məhdudlaşdırılmış fond tərəfindən qiymətli kağızların belə distribyutora ötürülməsinə imkan yaratmışdır.
Is currently bound by a distribution agreement that contains a prohibition on the sale of debt or securities to any specified U.S. person, passive NFFE with one or more substantial U.S. owners, or nonparticipating FFI and, for all sales made prior to the time that such a restriction was included in its distribution agreement, has reviewed all accounts related to such sales in accordance with the procedures identified in §1.1471-4(c) applicable to preexisting accounts and has redeemed or retired any, or caused the restricted fund to transfer the securities to a distributor that is a participating FFI or reporting Model 1 FFI securities which were sold to specified U.S. persons, passive NFFEs with one or more substantial U.S. owners, or nonparticipating FFIs.

Hissə 12 Hesabat verməyən İGA-ya tərəf olan FFI

Part XII Nonreporting IGA FFI

- 26** Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən edilmiş müəssisə:
I certify that the entity identified in Part I:
- Birləşmiş Ştatlarla [redacted] arasında imzalanmış İGA razılaşmasına əsasən hesabat verməyən maliyyə institutu hesab olunmaq üçün müvafiq tələblərə cavab verir;
Meets the requirements to be considered a nonreporting financial institution pursuant to an applicable IGA between the United States and [redacted];
 - Müvafiq İGA razılaşmasının şərtlərinə əsasən [redacted] hesab olunur (doldurma qaydalarına baxın); **və**
Is treated as a [redacted] under the provisions of the applicable IGA (see instructions); **and**
 - Model 2 İGA razılaşmasına əsasən qeydiyyatdan keçmiş şərti əməl edən FFI olduğunuz halda, GIİN nömrənizi göstərin:
[redacted].
If you are an FFI treated as a registered deemed-compliant FFI under an applicable Model 2 IGA, provide your GIIN:
[redacted].

Hissə 13 Xarici hökumət, ABŞ idarəçiliyində olan hökumət və ya emitent xarici mərkəzi bank

Part XIII Foreign Government, Government of a U.S. Possession, or Foreign Central Bank of Issue

- 27** Mən təsdiq edirəm ki, Hissə-1-də müəyyən olunan müəssisə ödənişin benefisiardır və sığorta şirkətlərinin, qəyyum təşkilatın və ya kredit təşkilatının ödənişlər və ya hesablar və ya öhdəliklərə əlaqədar iştirak etdiyi və bu formanın təqdim olunduğu maliyyə-kommersiya fəaliyyəti ilə məşğul olmur. (§1.1471-6(h)(2)-də icazə verilən hallar istisna olmaqla).
I certify that the entity identified in Part I is the beneficial owner of the payment and is not engaged in commercial financial activities of atype engaged in by an insurance company, custodial institution, or depository institution with respect to the payments, accounts, or obligations for which this form is submitted (except as permitted in §1.1471-6(h)(2)).

Hissə 14 Beynəlxalq Təşkilat

Part XIV International Organization

28 a və ya 28 B xanalarından uyğun olanı seçin.

Check box 28a or 28b, whichever applies.

- 28a** Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə 7701(a)(18)-də əks olunan beynəlxalq təşkilatdır.
I certify that the entity identified in Part I is an international organization described in section 7701(a)(18).
- b** Mən təsdiq edirəm ki Hissə 1-də müəyyən olunan müəssisə:
I certify that the entity identified in Part I:
- Əsasən xarici hökumətlərdən ibarətdir;
Is comprised primarily of foreign governments;
 - Beynəlxalq Təşkilatların İmtiyazları Haqqında qanunu kimi xarici ölkənin qanunları əsasında hökumətlərarası və ya fəvqəlmillə təşkilat kimi tanınır;
Is recognized as an intergovernmental or supranational organization under a foreign law similar to the International Organizations Immunities Act;
 - Müəssisənin gəlirindən hər hansı digər fiziki şəxsin faydalanmaq hüququ olmur;
The benefit of the entity's income does not inure to any private person;
 - Ödənişin benefisiardır və sığorta şirkətlərinin, qəyyum təşkilatının və ya kredit təşkilatının ödənişlər və ya hesablar və ya öhdəliklərlə əlaqədar iştirak etdiyi və bu formanın təqdim olunduğu maliyyə-kommersiya fəaliyyəti ilə məşğul olmur. (§1.1471-6(h)(2)-də icazə verilən hallar istisna olmaqla).
Is the beneficial owner of the payment and is not engaged in commercial financial activities of a type engaged in by an insurance company, custodial institution, or depository institution with respect to the payments, accounts, or obligations for which this form is submitted (except as permitted in §1.1471-6(h)(2)).

Hissə 15 İmtiyazlı pensiya fondları

Part XV Exempt Retirement Plans

29a, b, c, d, e, or f, xanalarından uyğun olanı seçin.

Check box 29a, b, c, d, e, or f, whichever applies.

- 29a** Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə:
I certify that the entity identified in Part I:
- ABŞ-la effektiv mənfəət vergisi razılaşması olan ölkədə yaradılmışdır.(əgər bu razılaşma ilə bağlı vegri güzəştinə iddia edirsinizsə, Hissə 3-ə baxın);
Is established in a country with which the United States has an income tax treaty in force (see Part III if claiming treaty benefits);
 - Əsasən pensiya və ya təqaüd ödənişlərini təmin etmək üçün fəaliyyət göstərir; **və**
Is operated principally to administer or provide pension or retirement benefits; **and**
 - Güzəştə bağlı tələb üzrə istənilən məhdudluğu yerinə yetirən digər ölkənin rezidenti kimi Fondun ABŞ mənbəyindən əldə etdiyi gəlirlə bağlı vergi güzəştinə hüququ vardır (və ya istənilən növ belə gəlirə görə vergi güzəştinə hüququ olacaq).
Is entitled to treaty benefits on income that the fund derives from U.S. sources (or would be entitled to benefits if it derived any such income) as a resident of the other country which satisfies any applicable limitation on benefits requirement.
- b** Mən təsdiq edirəm ki Hissə 1-də müəyyən olunan müəssisə:
I certify that the entity identified in Part I:
- Pensiya, əlillik və ya və ya ölüm halları (və ya bunların istənilən birləşməsi) ilə əlaqədar bir və ya daha çox sahibkarın keçmiş işçiləri olan benefisiarlara göstərilən xidmətlərə görə müavinətlərin verilməsi üçün təşkil olunur.
Is organized for the provision of retirement, disability, or death benefits (or any combination thereof) to beneficiaries that are former employees of one or more employers in consideration for services rendered;
 - Heç bir benefisiarın FFI-nin aktivlərinin 5%-dən çox hissəsinə hüququ yoxdur;
No single beneficiary has a right to more than 5% of the FFI's assets;
 - Hökumət qaydaları ilə tənzimlənir və Fondun yaradıldığı və ya fəaliyyət göstərdiyi ölkənin müvafiq vergi orqanlarına öz benefisiarları barədə illik hesabat təqdim edir; **və**
Is subject to government regulation and provides annual information reporting about its beneficiaries to the relevant tax authorities in the country in which the fund is established or operated; **and**
 - Təsis olunduğu və ya fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyinə əsasən özünün pensiya və ya təqaüd fondu kimi statusuna görə adətən investisiya gəliri üzrə vergidən azaddır;
Is generally exempt from tax on investment income under the laws of the country in which it is established or operates due to its status as a retirement or pension plan;
 - Ümumi daxilolmalarının 50%-ni (bu hissədə qeyd olunan digər fondlardan aktivlərin transferini, Hökumətlərarası sazişin Model 1 və Model 2 hissəsində əks olunan digər pensiya fondlarında pensiya və təqaüd hesablarını və ya §1.1471-5(b)(2)(i)(A) əks olunan hesabları nəzərə almadan) himayəçi sahibkarlardan əldə edir;
Receives at least 50% of its total contributions from sponsoring employers (disregarding transfers of assets from other plans described in this part, retirement and pension accounts described in an applicable Model 1 or Model 2 IGA, other retirement funds described in an applicable Model 1 or Model 2 IGA, or accounts described in §1.1471-5(b)(2)(i)(A));
 - Pensiya, əlillik yaxud ölüm halları (§1.1471-5(b)(2)(i)(A)-də qeyd edilən ötürmə hesablara ödənişlər istisna olmaqla) (pensiya və ya təqaüd hesabları) kimi xüsusi hallar baş verməzdən əvvəl vəsaitlərin Hökumətlərarası sazişdə Model 1 və ya Model 2-də qeyd olunan pensiya və ya təqaüd hesablarına və yaxud bu hissədə və ya Hökumətlərarası sazişin Model 1 və ya Model 2 hissəsində qeyd olunan digər pensiya fondlarına köçürülməsinə və ya çıxarılmasına icazə vermir və ya buna görə cərimə edir; **və ya**
Either does not permit or penalizes distributions or withdrawals made before the occurrence of specified events related to retirement, disability, or death (except rollover distributions to accounts described in §1.1471-5(b)(2)(i)(A) (referring to retirement and pension accounts), to retirement and pension accounts described in an applicable Model 1 or Model 2 IGA, or to other retirement funds described in this part or in an applicable Model 1 or Model 2 IGA); **or**
 - İşçilər tərəfindən əldə olunan gəlirə müvafiq olaraq və ya illik 50,000 ABŞ dollarından çox olmamaq şərtlə işçilər tərəfindən fonda daxilolmaları məhdudlaşdırır.
Limits contributions by employees to the fund by reference to earned income of the employee or may not exceed \$50,000

annually.

- c** Mən təsdiq edirəm ki Hissə 1-də müəyyən olunan müəssisə:
I certify that the entity identified in Part I:
- Pensiya, əlillik və ya və ya ölüm halları (və ya bunların istənilən birləşməsi) ilə əlaqədar bir və ya daha çox sahibkarın keçmiş işçiləri olan benefisiarlara göstərilən xidmətlərə görə müavinətlərin verilməsi üçün təşkil olunur;
Is organized for the provision of retirement, disability, or death benefits (or any combination thereof) to beneficiaries that are former employees of one or more employers in consideration for services rendered;
 - 50-dən az iştirakçısı vardır;
Has fewer than 50 participants;
 - Heç biri investisiya müəssisəsi və ya passiv NFFE olmayan bir və ya daha çox işəgötürən tərəfindən himayə olunur;
Is sponsored by one or more employers each of which is not an investment entity or passive NFFE;
 - İşçi və ya işəgötürən tərəfindən fonda edilən ödənişlər (bu hissədə qeyd olunan digər fondlardan aktivlərin transferini, Hökumətlərarası sazişin Model 1 və ya Model 2 hissəsində əks olunan pensiya və təqaüd hesablarını və ya §1.1471-5(b)(2)(i)(A) əks olunan hesabları nəzərə almadan) müvafiq olaraq əldə olunan gəlirə və işçilərə edilən ödəmələrə uyğun olaraq məhdudlaşdırılır;
Employee and employer contributions to the fund (disregarding transfers of assets from other plans described in this part, retirement and pension accounts described in an applicable Model 1 or Model 2 IGA, or accounts described in §1.1471-5(b)(2)(i)(A)) are limited by reference to earned income and compensation of the employee, respectively;
 - Fondun təsis olunduğu və ya fəaliyyət göstərdiyi ölkənin rezidenti olmayan iştirakçılar fondun aktivlərinin 20%-dən çoxuna iddia hüququna malik deyillər; **və**
Participants that are not residents of the country in which the fund is established or operated are not entitled to more than 20 percent of the fund's assets; **and**
 - Hökumət qaydaları ilə tənzimlənir və Fondun yaradıldığı və ya fəaliyyət göstərdiyi ölkənin müvafiq vergi orqanlarına öz benefisiarları barədə illik hesabat təqdim edir.
Is subject to government regulation and provides annual information reporting about its beneficiaries to the relevant tax authorities in the country in which the fund is established or operates.
- d** Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə ABŞ-da yaradılan və ya təşkil olunan trast tərəfindən maliyyələşdirilməsi tələbindən əlavə, 401(a)-ci hissənin tələblərinə cavab verən pensiya planına uyğun olaraq yaradılmışdır.
I certify that the entity identified in Part I is formed pursuant to a pension plan that would meet the requirements of section 401(a), other than the requirement that the plan be funded by a trust created or organized in the United States.
- e** Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə bu hissədə və ya Hökumətlərarası sazişin Model 1 və Model 2 hissəsində və yaxud §1.1471-5(b)(2)(i)(A)-dəki hesablarda, (pensiya və ya təqaüd hesablarına istisnad etməklə) və ya Hökumətlərarası sazişin Model 1 və ya Model 2 hissəsində əks olunan pensiya və təqaüd hesablarında nəzərdə tutulan yalnız bir və ya daha artıq pensiya fondun xeyrinə gəlir əldə etmək üçün yaradılmışdır.
I certify that the entity identified in Part I is established exclusively to earn income for the benefit of one or more retirement funds described in this part or in an applicable Model 1 or Model 2 IGA, accounts described in §1.1471-5(b)(2)(i)(A) (referring to retirement and pension accounts), or retirement and pension accounts described in an applicable Model 1 or Model 2 IGA.
- f** Mən təsdiq edirəm ki Hissə 1-də müəyyən olunan müəssisə:
I certify that the entity identified in Part I:
- Benefisiarlara və ya himayədarın (və ya belə işçilər tərəfindən təyin olunmuş şəxs) hazırkı və ya keçmiş işçiləri olan iştirakçılara pensiya, əlillik və ya və ya ölüm halları ilə bağlı müavinətlərin verilməsi məqsədilə xarici hökumət, beynəlxalq təşkilat, emitent xarici mərkəzi bank və ya ABŞ idarəçiliyində olan hökumət (hər biri §1.1471-6-də müəyyən olunduğu kimi) və ya Hökumətlərarası saziş üzrə müvafiq Model 1 və Model 2-də qeyd edilən imtiyazlı benefisiar tərəfindən yaradılmışdır və ya himayə olunur; **və ya**
Is established and sponsored by a foreign government, international organization, central bank of issue, or government of a U.S. possession (each as defined in §1.1471-6) or an exempt beneficial owner described in an applicable Model 1 or Model 2 IGA to provide retirement, disability, or death benefits to beneficiaries or participants that are current or former employees of the sponsor (or persons designated by such employees); **or**
 - Himayədar üçün yerinə yetirilən şəxsi xidmətlərə görə benefisiarlara və ya himayədarın hazırkı və ya keçmiş işçiləri olan iştirakçılara pensiya, əlillik və ya və ya ölüm halları ilə bağlı müavinətlərin verilməsi məqsədilə xarici hökumət, beynəlxalq təşkilat, emitent xarici mərkəzi bank və ya ABŞ idarəçiliyində olan hökumət (hər biri §1.1471-6-də müəyyən olunduğu kimi) və ya Hökumətlərarası saziş üzrə müvafiq Model 1 və Model 2-də qeyd edilən imtiyazlı benefisiar tərəfindən yaradılmışdır və ya himayə olunur.
Is established and sponsored by a foreign government, international organization, central bank of issue, or government of a U.S. possession (each as defined in §1.1471-6) or an exempt beneficial owner described in an applicable Model 1 or Model 2 IGA to provide retirement, disability, or death benefits to beneficiaries or participants that are not current or former employees of such sponsor, but are in consideration of personal services performed for the sponsor.

Hissə 16 Imtiyazlı benefisiarların tam mülkiyyətində olan müəssisə

Part XVI Entity Wholly Owned by Exempt Beneficial Owners

- 30** Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə:
I certify that the entity identified in Part I:
- Yalnız investisiya müəssisəsi olduğundan FFI-dir;
Is an FFI solely because it is an investment entity;
 - Investisiya şirkətinin kapitalında hər bir birbaşa pay sahibi §1.1471-6-da və ya müvafiq Hökumətlərarası Saziş üzrə Model 1 və ya Model 2-də təsvir olunan imtiyazlı benefisiardır;
Each direct holder of an equity interest in the investment entity is an exempt beneficial owner described in §1.1471-6 or in an applicable Model 1 or Model 2 IGA;
 - Investisiya müəssisəsində birbaşa borc faizi öhdəliyinə malik olan tərəf ya kredit təşkilatı (belə müəssisə verilən kreditlə bağlı) ya da §1.1471-6-da və ya müvafiq Hökumətlərarası Saziş üzrə Model 1 və ya Model 2-də təsvir olunan imtiyazlı benefisiardır;
Each direct holder of a debt interest in the investment entity is either a depository institution (with respect to a loan made to such

entity) or an exempt beneficial owner described in §1.1471-6 or an applicable Model 1 or Model 2 IGA;

- Təsisçiyə ad, ünvan VÖEN (əgər varsa), Fəsil 4-dəki statusu, müəssisənin maliyyə hesabına və ya birbaşa kapitaldakı payına daxil olan borc faizinə sahib hər bir şəxs üçün vergi agentinə təqdim olunan sənədin növünü əks etdirən hesabatı təqdim etmişdir; **və**

Has provided an owner reporting statement that contains the name, address, TIN (if any), chapter 4 status, and a description of the type of documentation provided to the withholding agent for every person that owns a debt interest constituting a financial account or direct equity interest in the entity; **and**

- Müəssisənin hər bir təsisçisinin, belə təsisçisinin benefiar olub-olmamasından asılı olmayaraq 1.1471-6(b), (c), (d), (e), (f) və/və ya (g)-dəki müəssisə olduğunu müəyyən edən sənədi təqdim etmişdir.

Has provided documentation establishing that every owner of the entity is an entity described in §1.1471-6(b), (c), (d), (e), (f) and/or (g) without regard to whether such owners are beneficial owners.

Hissə 17 Ərazi üzrə maliyyə institutu**Part XVII** Territory Financial Institution

- 31 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə ABŞ ərazisinin qanunları əsasında təsis olunmuş və yaradılmış maliyyə təşkilatıdır. (investisiya müəssisəsindən başqa).

I certify that the entity identified in Part I is a financial institution (other than an investment entity) that is incorporated or organized under the laws of a possession of the United States.

Hissə 18 Azad olunan yeni qeyri-maliyyə qrupu müəssisəsi**Part XVIII** Excepted Nonfinancial Group Entity

- 32 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə:

I certify that the entity identified in Part I:

- Holding şirkəti, maliyyə-xəzinə mərkəzi və ya asılı investisiya şirkətidir, əsasən müəssisənin bütün fəaliyyətləri §1.1471-5(e)(5)(i)(C) - (E) bəndlərində əks olunan funksiyalardan ibarətdir;

Is a holding company, treasury center, or captive finance company and substantially all of the entity's activities are functions described in §1.1471-5(e)(5)(i)(C) through (E);

- §1.1471-5(e)(5)(i)(B) əks olunan qeyri-maliyyə qrupunun üzvüdür;

Is a member of a nonfinancial group described in §1.1471-5(e)(5)(i)(B);

- Müəssisə kredit və ya qəyyum təşkilat deyil (müəssisənin geniş törəmə müəssisəli qrupun üzvlərindən başqa); **və**

Is not a depository or custodial institution (other than for members of the entity's expanded affiliated group); **and**

- Birbaşa Investisiya Fondu, riskli kapital fondu, Borc vəsaitləri hesabına şirkətin nəzarət səhmlərinin əldə edilməsi razılaşması kimi investisiya fondu və ya şirkətləri almaq və ya maliyyələşdirmək və investisiya məqsədləri üçün həmin şirkətlərdə kapital aktivləri kimi pay saxlamaq məqsədini güdən hər hansı investisiya mexanizmi qismində fəaliyyət göstərmir (və ya özünü kənar saxlamır).

Does not function (or hold itself out) as an investment fund, such as a private equity fund, venture capital fund, leveraged buyout fund, or any investment vehicle with an investment strategy to acquire or fund companies and then hold interests in those companies as capital assets for investment purposes.

Hissə 19 Azad olunan yeni qeyri-maliyyə şirkəti**Part XIX** Azad olunan yeni qeyri-maliyyə şirkəti

- 33 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə:

I certify that the entity identified in Part I:

- [] tarixində (və ya yeni fəaliyyət növü olduqda, belə fəaliyyət növünün təsdiq olunması ilə bağlı idarə heyətinin qərar verdiyi tarixdə) yaradılmışdır (tarix ödəniş tarixindən 24 ay əvvəlki tarix olmalıdır);

Was formed on (or, in the case of a new line of business, the date of board resolution approving the new line of business) [] (date must be less than 24 months prior to date of payment);

- Hələ yeni fəaliyyəti üzrə əməliyyat etmir və əvvəllər belə fəaliyyət aparmamışdır və ya maliyyə institutu və ya passiv NFFE-dən başqa bu yeni fəaliyyət növünün işə salınması üçün aktivlərə investisiya olunan kapitalı yoxdur;

Is not yet operating a business and has no prior operating history or is investing capital in assets with the intent to operate a new line of business other than that of a financial institution or passive NFFE;

- Maliyyə institutundan başqa, yeni fəaliyyət növünün işə salınması məqsədilə aktivlərə kapital qoyur; **və**

Is investing capital into assets with the intent to operate a business other than that of a financial institution; **and**

- Birbaşa Investisiya Fondu, Vençur kapital fondu, Borc vəsaitləri hesabına şirkətin nəzarət səhmlərinin əldə edilməsi razılaşması kimi investisiya fondu və ya şirkətləri almaq və ya maliyyələşdirmək və investisiya məqsədləri üçün həmin şirkətlərdə kapital aktivləri kimi pay saxlamaq məqsədini güdən hər hansı investisiya mexanizmi qismində fəaliyyət göstərmir (və ya özünü kənar saxlamır).

Does not function (or hold itself out) as an investment fund, such as a private equity fund, venture capital fund, leveraged buyout fund, or any investment vehicle whose purpose is to acquire or fund companies and then hold interests in those companies as capital assets for investment purposes.

Hissə 20 Likvidasiya və ya müflisləşmə ilə bağlı azad olunan qeyri-maliyyə təşkilatı**Part XX** Excepted Nonfinancial Entity in Liquidation or Bankruptcy

- 34 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə:

I certify that the entity identified in Part I:

- Likvidasiya planını, yenidən təşkil olunma planını və ya müflisləşmə planını [] təqdim etmişdir;

Filed a plan of liquidation, filed a plan of reorganization, or filed for bankruptcy on [];

- Son 5 il ərzində maliyyə təşkilatı kimi fəaliyyətə qoşulmamış və ya passiv NFFE kimi fəaliyyət göstərməmişdir; During the past 5 years has not been engaged in business as a financial institution or acted as a passive NFFE;
- Yenidən təşkil olunma və ya müflisləşmə nəticəsində qeyri-maliyyə təşkilatı kimi əməliyyatlarını davam etdirmək və ya bərpə etmək məqsədilə ləğv olunur və ya yaranır; **və**
Is either liquidating or emerging from a reorganization or bankruptcy with the intent to continue or recommence operations as a nonfinancial entity; **and**
- Müflisləşmə bəyannaməsi və ya 3 ildən artıq müddətdə müflislik və ya likvidasiya şəraitində qalarsa belə iddianı dəstəkləyən digər dövlət sənədləri kimi sənədli sübuta malikdir və ya belə sənədləri təqdim edir.
Has, or will provide, documentary evidence such as a bankruptcy filing or other public documentation that supports its claim if it remains in bankruptcy or liquidation for more than three years.

Hissə 21 501(c) Təşkilat

Part XXI 501(c) Organization

- 35 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən edilən müəssisə 501(c) təşkilatıdır hansı ki:
I certify that the entity identified in Part I is a 501(c) organization that:
- Hazırda qüvvədə və ödəniş alan tərəfin 501(c) bəndindəki təşkilat olduğunu təsdiq edən IRS tərəfindən verilmiş [] tarixli qərar məktubunu almışdır; **və ya**
Has been issued a determination letter from the IRS that is currently in effect concluding that the payee is a section 501(c) organization that is dated []; **or**
 - ABŞ konsulluğundan ödəniş alan tərəfin 501(c) hissəsindəki təşkilat olduğunu (ödəniş alan tərəfin xarici özəl fond olub olmamasından asılı olmayaraq) təsdiq edən rəyin surətini təqdim etmişdir.
Has provided a copy of an opinion from U.S. counsel certifying that the payee is a section 501(c) organization (without regard to whether the payee is a foreign private foundation).

Hissə 22 Qeyri-kommersiya təşkilatı

Part XXII Non-Profit Organization

- 36 EH Mən təsdiq edirəm ki, Hissə 1-də qeyd edilən müəssisə aşağıdakı tələblərə cavab verən qeyri-kommersiya təşkilatıdır:
I certify that the entity identified in Part I is a non-profit organization that meets the following requirements:
- Yalnız din, xeyriyyə, elm, incəsənət, mədəniyyət və təhsil məqsədləri üçün rezident olduğu ölkədə yaradılan və xidmət göstərən xarici müəssisədir;
The entity is established and maintained in its country of residence exclusively for religious, charitable, scientific, artistic, cultural or educational purposes;
 - Müəssisə rezidenti olduğu ölkədə mənffət vergisindən azaddır;
The entity is exempt from income tax in its country of residence;
 - Müəssisənin öz aktivlərində və ya gəlirində mülki və ya benefisiar payı olan səhmdarları və ya üzvləri yoxdur;
The entity has no shareholders or members who have a proprietary or beneficial interest in its income or assets;
 - Nə müəssisənin rezident olduğu ölkənin müvafiq qanunları, nə də müəssisənin təsis olunma sənədləri müəssisənin hər hansı gəlir və ya aktivlərinin fiziki şəxslərə və ya müəssisənin xeyriyyə fəaliyyətləri ilə bağlı qaydalarına əsasən xeyriyyə müəssisəsi olmayan təşkilata və ya xidmətlərin göstərilməsi ilə əlaqədar kompensasiya şəklində müvafiq ödənişlər və ya müəssisənin aldığı əmlakın ədalətli bazar dəyərini əks etdirən ödənişlər kimi paylanmasına icazə vermir; **və**
Neither the applicable laws of the entity's country of residence nor the entity's formation documents permit any income or assets of the entity to be distributed to, or applied for the benefit of, a private person or non-charitable entity other than pursuant to the conduct of the entity's charitable activities or as payment of reasonable compensation for services rendered or payment representing the fair market value of property which the entity has purchased; **and**
 - Müəssisənin rezident olduğu ölkənin müvafiq qanunları və müəssisənin təsis olunma sənədləri müəssisənin ləğv edilməsi və ya parçalanması zamanı onun bütün aktivlərinin xarici hökumət olan, belə hökumətin tərkib hissəsi olan və 22ci hissədə qeyd olunan xarici hökumətin və ya digər təşkilatın nəzarətində olan müəssisəyə paylanmasını və ya rezidenti olduğu ölkənin hökumətinə və ya onun istənilən ərazi bölməsinə vərsəsiz əmlak kimi verilməsini tələb edir.
The applicable laws of the entity's country of residence or the entity's formation documents require that, upon the entity's liquidation or dissolution, all of its assets be distributed to an entity that is a foreign government, an integral part of a foreign government, a controlled entity of a foreign government, or another organization that is described in this Part XXII or escheats to the government of the entity's country of residence or any political subdivision thereof.

Hissə 23 Açıq səhmdar cəmiyyəti olan NFFE və ya açıq səhmdar cəmiyyəti olan NFFE-nin törəmə müəssisəsi

Part XXIII Publicly Traded NFFE or NFFE Affiliate of a Publicly Traded Corporation

37a və ya 37bxanalarından uyğun olanı seçin.

Check box 37a or 37b, whichever applies.

- 37a Mən təsdiq edirəm ki:
I certify that:
- Hissə 1-də müəyyən edilən müəssisə maliyyə institutu olmayan xarici korporasiyadır; **və**
The entity identified in Part I is a foreign corporation that is not a financial institution; **and**
 - Belə korporasiyanın səhmlərin müəyyən olunmuş bir və ya daha çox qiymətli kağızlar bazarında, o cümlədən [] (qiymətli kağızların mütəmadi ticarəti aparılan bir qiymətli kağızlar birjasının adı) mütəmadi olaraq ticarəti aparılır.
 - The stock of such corporation is regularly traded on one or more established securities markets, including [] (name one securities exchange upon which the stock is regularly traded).
- b Mən təsdiq edirəm ki:
I certify that:

- Hissə 1-də müəyyən edilən müəssisə maliyyə institutu olmayan xarici korporasiyadır;
The entity identified in Part I is a foreign corporation that is not a financial institution;
- Hissə 1-də müəyyən edilən müəssisə - qiymətli kağızları müəyyən olunmuş qiymətli kağızlar bazarında ticarət olunan müəssisə kimi genişləndirilmiş eyni törəmə qrupun üzvüdür;
The entity identified in Part I is a member of the same expanded affiliated group as an entity the stock of which is regularly traded on an established securities market;
- Qiymətli kağızları mütəmadi olaraq müəyyən olunmuş qiymətli kağızlar bazarında alınıb-satılan müəssisənin adı _____; **və**
The name of the entity, the stock of which is regularly traded on an established securities market, is _____; **and**
- Qiymətli kağızın mütəmadi olaraq alınıb-satıldığı qiymətli kağız bazarının adı _____.
The name of the securities market on which the stock is regularly traded is _____.

Hissə 24 Ərazi üzrə azad olunan NFFE

PartXXIV Excepted Territory NFFE

- 38 Mən təsdiq edirəm ki:
I certify that:
- Hissə 1-də müəyyən edilən müəssisə Birləşmiş Ştatların mülkiyyətində təsis olunan müəssisədir;
The entity identified in Part I is an entity that is organized in a possession of the United States;
 - Hissə 1-də müəyyən olunan müəssisə:
The entity identified in Part I:
 - Bank işi və ya oxşar fəaliyyətlər zamanı depozitlər qəbul etmir,
Does not accept deposits in the ordinary course of a banking or similar business,
 - Öz biznesinin əsas hissəsi kimi digər tərəflər hesabına maliyyə aktivləri saxlamır, və ya
Does not hold, as a substantial portion of its business, financial assets for the account of others, or
 - Ödənişlər edən və ya maliyyə hesabı ilə bağlı ödənişlər etmək öhdəliyi daşıyan sığorta şirkəti (və ya sığorta şirkətinin holdinqi deyil) deyil; **və**
Is not an insurance company (or the holding company of an insurance company) that issues or is obligated to make payments with respect to a financial account; **and**
 - Müəssisənin Hissə 1-də müəyyən olunan bütün təsisçiləri NFFE-nin təsis olunduğu və ya qeydiyyatdan keçdiyi ölkənin vergi məqsədləri üçün həqiqi rezidentlərdir.
All of the owners of the entity identified in Part I are bona fide residents of the possession in which the NFFE is organized or incorporated.

Hissə 25 Aktiv NFFE

PartXXV Active NFFE

- 39 Mən təsdiq edirəm ki:
I certify that:
- Hissə 1-də müəyyən edilən müəssisə maliyyə institutu olmayan xarici hüquqi şəxsdir;
The entity identified in Part I is a foreign entity that is not a financial institution;
 - Belə müəssisənin əvvəlki təqvim ili üçün ümumi gəlirin/aktivlərin 50%-dən azı passiv gəlirə aid edilir; **və**
Less than 50% of such entity's gross income for the preceding calendar year is passive income; **and**
 - Belə müəssisə tərəfindən aktivlərin 50%-dən az hissəsi passiv gəlir gətirən və ya belə gəlirin əldə olunması üçün saxlanılan aktivlərdir. (rüblik qiymətləndirilən passiv aktivlərin ölçülmüş orta faizi kimi hesablanmış) (Passiv gəlir anlayışı barədə doldurma qaydalarına baxın).
Less than 50% of the assets held by such entity are assets that produce or are held for the production of passive income (calculated as a weighted average of the percentage of passive assets measured quarterly) (see instructions for the definition of passive income).

Hissə 26 Passiv NFFE

PartXXVI Passive NFFE

- 40a Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə maliyyə institutu olmayan (ABŞ-in mülkiyyətində olan investisiya müəssisəsi istisna olmaqla) və birja səhmlili NFFE (törəmə müəssisə), ərazi üzrə azad olan NFFE, aktiv NFFE, birbaşa hesabat verən NFFE və ya maliyyələşdirilən birbaşa hesabatçı NFFE kimi statusunu təsdiq etməyən xarici hüquqi şəxsdir.
I certify that the entity identified in Part I is a foreign entity that is not a financial institution (other than an investment entity organized in a possession of the United States) and is not certifying its status as a publicly traded NFFE (or affiliate), excepted territory NFFE, active NFFE, direct reporting NFFE, or sponsored direct reporting NFFE.

40b və ya 40cxanalarından uyğun olanı seçin.

Check box 40b or 40c, whichever applies.

- b Daha sonra təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə əsas ABŞ təsisçisi statusuna malik deyil və ya,
I further certify that the entity identified in Part I has no substantial U.S. owners, or
- c Daha sonra təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə Hissə 30-daki NFFE-nin hər bir əsas ABŞ təsisçisinin adını, ünvanını və VÖEN-nini təqdim etmişdir.
I further certify that the entity identified in Part I has provided the name, address, and TIN of each substantial U.S. owner of

the NFFE in Part XXX.

Hissə 27 Azad edilən Törəmə FFI

Part XXVII Excepted Inter-Affiliate FFI

- 41 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə:
I certify that the entity identified in Part I:
- Geniş törəmə müəssisəli qrupun üzvüdür;
Is a member of an expanded affiliated group;
 - Maliyyə hesablarına xidmət göstərmir (özünün geniş törəmə müəssisəli qrupunun üzvləri üçün olan hesablar istisna olmaqla);
Does not maintain financial accounts (other than accounts maintained for members of its expanded affiliated group);
 - Geniş törəmə müəssisəli qrupun məhdud məsuliyyətli FFI-lər və ya filiallar olmayan üzvləri çıxılmaqla hər hansı digər şəxsə vergiyə cəlb olunan ödənişlər etmir;
Does not make withholdable payments to any person other than to members of its expanded affiliated group that are not limited FFIs or limited branches;
 - Geniş törəmə müəssisəli qrupun üzvü istisna olmaqla, vergi agentində hesabı olmur və ya vergi agentindən ödənişlər qəbul etmir (belə xərcləri ödəmək üçün müəssisənin fəaliyyət göstərdiyi ölkədəki depozit hesablar istisna olmaqla); **və**
Does not hold an account (other than a depository account in the country in which the entity is operating to pay for expenses) with or receive payments from any withholding agent other than a member of its expanded affiliated group; **and**
 - 1.1471-4(d)(1)(ii) maddə üzrə hesabat etməyi və ya hər hansı maliyyə təşkilatı, eləcə də geniş törəmə müəssisəli qrupun hər hansı üzvü adından 4-cü fəslin məqsədləri üçün digər şəkildə hərəkət etməyi öhdəsinə götürməmişdir.
Has not agreed to report under §1.1471-4(d)(2)(ii)(C) or otherwise act as an agent for chapter 4 purposes on behalf of any financial institution, including a member of its expanded affiliated group.

Hissə 28 Himayə olunan birbaşa hesabat verən NFFE

Part XXVIII Sponsored Direct Reporting NFFE

- 42 Himayə olunan müəssisənin adı: _____
Name of sponsoring entity: _____
- 43 Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə 42-ci sətirdə qeyd olunan müəssisə tərəfindən maliyyələşdirilən birbaşa hesabat verən NFFE-dir.
I certify that the entity identified in Part I is a direct reporting NFFE that is sponsored by the entity identified in line 42.

Hissə 29 Təsdiqname

Part XXIX Certification

Səhv ifadə verməyə görə məsuliyyəti anlayaraq, bildirim ki, bu formadakı məlumatı təhlil edərək onun düzgün və tam olduğunu təsdiq edirəm. Daha sonra təsdiq edirəm ki:

- Bu formasının 1-ci sətirində qeyd olunan müəssisə bu formanın aid olduğu bütün gəlirlərin benefisiar sahibidir və bu formadan Fəsil 4-dəki məqsədlər üçün öz statusunu təsdiq etmək üçün istifadə edir və ya 6050W hissəsindəki məqsədlər üçün bu formanı təqdim edən şəxsdir,
- Bu formanın 1-ci hissəsində müəyyən olunan müəssisə ABŞ şəxsi deyil,
- Bu forma aşağıdakı gəlirlərə aiddir: (a) Birləşmiş Ştatlarda ticarət və ya biznes ilə faktiki olaraq əlaqəli olmayan gəlirlər, (b) faktiki olaraq əlaqəli hesab edilən, lakin mənfəət vergisi razılaşması əsasında vergi cəlb olunmayan gəlirlər, və ya (c) partnyorun gəlirlə bağlı partnyorluqda faktiki payı, və
- Broker əməliyyatları və barter mübadilələri üçün benefisiar təlimatlarda müəyyən olunduğu kimi imtiyazlı xarici şəxsdir.

Bundan əlavə, mən bu formanın 1-ci sətirdə qeyd olunan müəssisənin benefisiarı olan hər hansı gəlirə nəzarət edən, belə gəliri qəbul edən və ya saxlayan hər hansı vergi agentinə və yaxud 1-ci sətirdə qeyd olunan müəssisənin benefisiarı olan gəlirdən ödənişlər edə bilən və ya onunla bağlı ödənişləri həyata keçirə bilən hər hansı vergi agentinə təqdim etməyə icazə verirəm.

Əgər bu formada qeyd olunan məlumatlarda hər hansı bir yanlışlıq olarsa 30 gün ərzində yeni formanı təqdim edəcəyimi təsdiq edirəm.

Under penalties of perjury, I declare that I have examined the information on this form and to the best of my knowledge and belief it is true, correct, and complete. I further certify under penalties of perjury that:

- The entity identified on line 1 of this form is the beneficial owner of all the income to which this form relates, is using this form to certify its status for chapter 4 purposes, or is a merchant submitting this form for purposes of section 6050W,
- The entity identified on line 1 of this form is not a U.S. person,
- The income to which this form relates is: (a) not effectively connected with the conduct of a trade or business in the United States, (b) effectively connected but is not subject to tax under an income tax treaty, or (c) the partner's share of a partnership's effectively connected income, and
- For broker transactions or barter exchanges, the beneficial owner is an exempt foreign person as defined in the instructions.

Furthermore, I authorize this form to be provided to any withholding agent that has control, receipt, or custody of the income of which the entity on line 1 is the beneficial owner or any withholding agent that can disburse or make payments of the income of which the entity on line 1 is the beneficial owner.

I agree that I will submit a new form within 30 days if any certification on this form becomes incorrect.

Burada imzalayın

Sign Here

benefisiar təsisçi adından imza səlahiyyəti olan şəxsin imzası Çap adı Tarix(AA-GG-İİ)
Signature of individual authorized to sign for beneficial owner Print Name Date (MM-DD-YYYY)

- Bununla mən təsdiq edirəm ki bu formanın 1-ci sətirində müəyyən olunan müəssisə adından imza etmək səlahiyyəti daşıyıram.
- I certify that I have the capacity to sign for the entity identified on line 1 of this form.

